

RAMİZ ƏLƏKBƏROV

AMEA Naxçıvan Bölümü

E-mail: ramiz\_alaqbarli@mail.ru

## AZƏRBAYCANIN NAXÇIVAN MUXTAR RESPUBLİKASI FLORASINDA YAYILAN SÜRVƏ (SALVIA L.) CİNSİNƏ DAXİL OLAN NÖVLƏRİN BIOMORFOLOJİ XÜSUSİYYƏTLƏRİ VƏ İSTİFADƏ PERSPEKTİVLƏRİ

Məqalədə Naxçıvan Muxtar Respublikası florasında yayılan *Dalamazkimilər* (*Lamiaceae* Lindl.) fəsiləsinin Sürvə - *Salvia* L. cinsinə daxil olan növlərin biomorfoloji, ekolojik xarakteristikası, fitokimyayı tərkibi, faydalı növləri, xalq və elmi təbabətdə istifadə imkanları, dünyada, Azərbaycanda və Naxçıvan Muxtar Respublikası ərazilərində yayılması haqqında ətraflı şərh verilmişdir.

**Açar sözlər:** flavonoid, borneol, linalool, kariofillin, amirin, apigenin.

Tədqiqat bölgəsi olan Naxçıvan Muxtar Respublikası florasında *Lamiaceae* Lindl. fəsiləsi bitkilərinin morfoloji, ekoloji, yayılma qanuna uyğunluqları, fitokimyayı tərkibi, tibbi faydalı xüsusiyyətləri və digər istifadə perspektivlərinin aktuallığını nəzərə alaraq, tərəfimizdən bə fəsilə bitkiləri daha geniş şəkildə öyrənilir. Tədqiq olunan fəsiləyə daxil olan növlərin elmi, ənənəvi və xalq təbabətdə istifadə imkanlarını nəzərə alaraq müəyyən nəticələr əldə edilmişdir. Bitkilərin adları catalogue of life: 2017 annual checklist və sistematikası müasir APG IV (2016) sistemində uyğunlaşdırılmışa verilmişdir.

*Salvia* L. – Sürvə (adaçayı) cinsinə daxil olan növlərin əksəriyyətinin kasacığı zəngşəkilli, boruvari-zəngşəkilli, borulu, iki dodaqlı olub, üst dodağı üçdışçikli, dəbil-qəyəbənzər, oraqvari, alt dodağı isə ikiya bölünmüş formalıdır. Erkəcisiyi 2, qısa, xəttisapvari, adətən uzun, bərabər olmayan dişlidir. Sütuncuğunu sapvari, iki pərli ağızçıqdan ibarətdir. Fındıqcıq meyvələri yumurtavarı və ya dairəvi hamardır. Cinsin 500 növü dünyanın əksər ərazilərində, o cümlədən Qafqazda 40 növ, Azərbaycanda isə 27 növ (2 növ mədəni şəkildə əkilir) yayılmışdır [2, s. 115-119; 3, s. 137-139].

*Salvia aethiopis* L. – Həbəstan sürvəsi. Çoxillik, ağ yun və ya pambıqabənzər tükcüklidir. Gövdəsi düz, şışkin, piramidaşəkilli будаqlanmaqla, hündürlüyü 25-70 (100) sm-dir. Çiçekləri geniş piramidal-süpürgəvari, çiçək köbəsi 4-6, bəzən 6-10 çiçəkdən ibarət olur. Kasacığı zəngşəkilli, yunabənzər tükcüklü, yuxarı 3 dişciyi üçbucağabənzər. Aşağıdakı 2-si isə iridişçikli olmaqla, bütün digər dişçikləri bizvarı tikanlı sonluqla qurtarır. Çiçək tacı ağ rəngli olub, 12-14 sm-dir. Sütuncuğunu tacdan azacıq hündürdürlər. Fındıqcıq meyvələri 2-2,5 sm, ellipsvari, üçtilli olmaqla, tünd torşəkillidir. İyun-iyul aylarında çiçəkləyir və iyul-avqust aylarında isə meyvələri yetişir.

**Fitokimyayı tərkibi:** Tərkibində alkaloidlər, aşı maddələri, flavonoidlər, köklərində diterpenoidlər: salvipizon, xinon, royleanon, yerüstü orqanlarında esfir yağı, diterpenoidlər: fitol, steroidlər, gövdə, yarpaq və çiçeklərində esfir yağları: α-pinen, limonen, borneol, kariofillen, kamfora, toxumlarında 25,3-26,6% piyli yağlar və onların turşuları: palmitin, olein, linol və linolein vardır [8, s. 74-86].

**Azərbaycanda yayılması:** Abşeron, Qobustan, Böyük Qafqazın şərqi, Kür düzən-

likləri, Naxçıvan MR (Badamlı, Ağbulaq, Batabat) və Diabar ərazilərində yayılmışdır.

**Dünyada yayılması:** Orta Avropa, Balkan ölkələri, Qafqaz, Krim, Orta və Kiçik Asiya, İran əraziləri

**Istifadəsi:** Təbdə vərəmdə tərləmədə və qanhaxyırma əleyhinə istifadə edilir [1, s. 86-93].

*Salvia amasiaca* Freynet Sinf – Amasiya sürvəsi. Nazik kökümsovları olan çoxilik bitkidir. Gövdəsi tək, bəzən çox, sadə və ya budaqlanan, qısa tükcüklü olmaqla, 20-57 sm hündürlükdədir. Yarpaqları uzunsov-yumurtavarı, dördicikli, 4-9 sm uzunluğunda və 5 sm enində, küt olmaqla, əsasından ürəkşəkillidir. Çiçekləri 15-30 çiçekli, kasacığı 6-7 mm uzunluğunda, tacı bənövşəyi rəngli olub, erkəkcikləri çıçık tacından hündürdür. Fındıqcıq meyvələri 2 mm-dir. İyun-iyul (avqust) aylarında çıçekləyir və avqust-sentyabr aylarında isə meyvələri yetişir [1, s. 122-124].

**Fitokimyavi tərkibi:** Tərkibində xinonlar: royleanon, asetoksi-royleanon, oksiroleanon, yerliştii organlarında 0.17-0.29% efir yağı: 1,8 sineol, oksimenton, izomenton, oktanol-3, kamfora, p-burbonen, linalool, linalilasetat, terpinen-4, humulen, izobornil priononat, terpinil asetat, borneol, α-terpineol, izobornil butirat, izobornil valerat, α-kurkumen, sitronellol, heraniolol maddələri vardır.

**Azərbaycanda yayılması:** Naxçıvan dağlıq və orta dağlıq ərazilərinin (Ərəfə, Məzrə), quru daşlıq, yığıntı və töküntülərində yayılmışdır.

**Dünyada yayılması:** İlk dəfə Kiçik Asiyadan elma daxil edilmişdir.

**Istifadəsi:** Tərkibində efir yağı olduğundan ədvyyat kimi istifadə edilir. Avropa və Orta Asiyada piva, pendir, ət, kolbasa və salatların hazırlanmasında istifadə edilir. Yaxşı balverən bitkidir.

*Salvia andreji* Pobed. – Andrey sürvəsi. Çoxillik, gövdəsi 50 sm hündürlükdə, yarpaqları 5-6 adəd olub, qısa saplaqlı olmaqla, 8 sm uzunluğunda, 4,5 sm enində, üst tərəfi çılpaq və damarlıdır. Çiçek köbəsi 4-6 çiçekli, kasacığı zəngşəkilli olub, üzərindəki dişikləri tükcüklidir. Tacı açıq-bənövşəyi rəngli, 16-18 sm olmaqla, pərlidir. İyun-iyul aylarında çıçekləyir və meyva verir.

**Fitokimyavi tərkibi:** Tərkibində 0.08% efir yağı, flavonoidlər, köklərində xinon: tanşon, yerliştii organlarında triterpenoidlər: ursol turşusu, fenolkarbon turşuları: kofein, flavonoidlər: apigenin, kosmosin, lyuteolin, sinarozid, henkvyanin, toxumlarında 29,7% piyli yağlar: palmitin, stearin, olein, linol və linolein turşuları vardır [4, s. 825-827; 8, s. 75-85].

**Azərbaycanda yayılması:** Naxçıvan MR-in dağlıq (Buzqov, Nursu) ərazilərində yayılmışdır.

**Dünyada yayılması:** Orta Avropa, Balkan ölkələri, Cənubi Qafqaz, Krim, Orta və Kiçik Asiya, İran. İlk dəfə Naxçıvan Muxtar Respublikasının Buzqov ərazisindən elma daxil edilmişdir.

**Istifadəsi:** Tərkibi piyli və efir yağı olduğundan təbdə meteorizm, mədə-bağışaq xəstəliklərində (spazm) büzüctü və organizm möhkəmləndirici vannalar kimi təyin edilir.

*Salvia ceratophylla* L. – Kütyarpaq sürvə. Çoxillik oduncuqlu köklərə malik, gövdəsi düz və tükcüklü olub, 20-40 sm-dir. Yarpaqları ağ tükcüklü, çıçık ətrafi yarpaqları yumurtavarı, oturaqlı. Kasacığı 10-12 sm, enli zəngşəkilli, tükcüklü, üst dədəqi qısa üçbucagvari, aşağı dədəqi isə enli nəstəvarıdır. Tacı 1,5-2,5 sm, sarı rəngli, pərl olub, enli ellipsvarıdır. Fındıqcıq meyvələri 3 mm olub, tünd qonur rənglidir. May-iyun aylarında çıçekləyir, iyun-iyul aylarında isə meyve verir.

**Fitokimyavi tərkibi:** Köklərində xinon, toxumlarında 26,1% piyli yağlar və palmitin, stearin, olein, linol və linolein turşuları vardır [6, s. 34-48; 8, s. 76-84].

**Azərbaycanda yayılması:** Naxçıvan MR-in (Sirab, Nahəcir, Göynük, Külös) və Diabar ərazilərinin əhəngdaşlı torpaqlarda rast gəlinir.

**Dünyada yayılması:** Balkanlar, Kiçik Asiya və İran. İlk dəfə İran ərazisindən elma daxil edilmişdir.

**Istifadəsi:** Xalq və ənənəvi təbabətində mədə-bağışaq xəstəlikləri zamanı istifadə edilir.

*Salvia glutinosa* L. – Vəzili sürvə. Çoxillik bitki olub, 1-1,5 m, gövdəsi düz olub, tükcüklidir. Yarpaqları yumurtavarı, 15 sm uzunluğda, 9 sm enində, ürəkvari, kanarları dişikli olmaqla, az tükcüklidir. Kasa yarpaqları yumurtavarı, zirvəsi bütövkənarlıdır. Kasacığı 10-13 sm.

Üst dədəqi qısamışikli, alt dədəqi isə 2 uzun dişiklərdən ibarətdir. Çiçək tacı 3-4 sm uzunluğda, sarı rəngli olub, uzun borucuqludur. Fındıqcıq meyvələri qonur olub, 3 mm-dir. İyun-avqust aylarında çıçeklər və avqust-sentyabr aylarında isə meyva verir.

**Fitokimyavi tərkibi:** Tərkibində triterpenoidlər: p-amirin, epialnusenol, 11α-hidroksi-p-amirin, fridelin, aşı maddələr, flavonoidlər, apigenin, henkvyanin, izokempferid, kumatakenin, ayyanin, retuzin, kempferolun 3,7 dimetil efsiri, köklərində xinon: tanşon, hamasıçıqlarında efir yağı: tuyon, borneol, linalool, kariofilin, triterpenoidlər: α-amirin, ursol turşusu, ali alifatik karbohidratlar: nonakozan, meyvələrində steroidlər: xolesterin, kampestrin, stigmasterin, sitosterin, avenasterin, 27,52% piyli yağlar və onun turşuları: palmitin, stearin, olein, linol və linolein olur.

**Azərbaycanda yayılması:** Böyük Qafqazın qərb və şərqi ərazilərində, (Quba), Ləkərən. Naxçıvan Muxtar Respublikasının (Batabat, Kotam) kölgəli dağlıq ərazilərində yayılmışdır.

**Dünyada yayılması:** Orta Avropa və Asiyada rast gəlinir. İlk dəfə Avropadan elma daxil edilmişdir.

**Istifadəsi:** Təbabətə qankasıcı və iltihabsorucu bitki kimi faydalıdır.

*Salvia grossheimii* D.Sosn. – Grossheyim sürvəsi. Çoxillik, gövdəsi sadə, qısa tükcüklü olub, 25-50 sm-dir. Yarpaqları saplaqlı, ellipsoid, ellipsoid, 4-12 sm uzunluğda və 1-3 sm enində, yuxarı yarpaqları olduqca kiçik, kasa yarpaqlarına bərabər olub, iti tikanlıdır. Kasacığı 8-10 sm, zəngşəkilli, erkək sütuncuğu kasacılıdan hündürdür. Fındıqcıq meyvələri qonur-yaşıl rəngli, olmaqla, torlundur. May-iyun (iyul) aylarında çıçekləyir və iyul-avqust aylarında isə meyva verir.

**Fitokimyavi tərkibi:** Tərkibində triterpenoidlər: p-amirin, epialnusenol, 11α-hidroksi-p-amirin, fridelin, aşı maddələr, flavonoidlər: 6 apigenin, izokempferid, kumatakenin, ayyanin, retuzin, kempferolun 3,7 dimetil efsiri, köklərində xinon: tanşon, hamasıçıqlarında efir yağı: tuyon, borneol, linalool, triterpenoidlər: α-amirin, ursol turşusu, ali alifatik karbohidratlar: nonakozan, meyvələrində steroidlər: xolesterin, kampestrin, stigmasterin, sitosterin, avenasterin, 27,52% piyli yağlar və onun turşuları: palmitin, stearin, olein, linol və linolein olur [8, s. 74-82].

**Azərbaycanda yayılması:** Naxçıvan MR-in aşağı və orta dağ qurşaqlarında (Ərəfə, Ləkətağ, Göynük) və Zəngilan ərazilərində yayılmışdır.

**Dünyada yayılması:** Cənubi Qafqaz. İlk dəfə Naxçıvan MR ərazisindən elma daxil edilmişdir.

**Istifadəsi:** Təbabətə mədə, ağrıçı xəstəlikləri, revmatizm və nevralgiyada istifadə edilir.

*Salvia hydrangea* DC.ex Benth – İlənbəş sürvə. Yarımkol bitki olub, 50 sm hündürlükdə, yarpaqları qıvrıv tükcüklü, sarımtıl-yaşıl, lələkli-bölmüş, qısa saplaqlı olub, ellipsoiddır. Hamasıçıqları 4-6 çiçekli, kasacığı zəngvarı, meyvələri bölmüş, bə-

növşəyi olub, 2 sm-dir. Çiçək tacı çəhrayı, üst dodağı düz, alt dodağı enli dərin oyuqlu olmaqla, yandan ellipsvari qatlanmışdır. Dişicik ağızı qızılı rəngli, sütuncuğunu tacdan hündürdürlər. Fındıqcıq meyvələri 3 mm olub, qəhvəyi rənglidir. İyun-iyul aylarında çıçəkləyir və meyvə verir.

**Fitokimyəvi tərkibi:** Tərkibində flavonoidlər: pektolinarin, asetylpektolinarin, pektolinarigenin, köklərində xinon, toxumlarında piyli yağlar və onun turşuları: labellen, A cykozen vardır.

**Azərbaycanda yayılması:** Naxçıvan MR-in dağlıq (Külüs, Şahbuzkənd) ərazilərində rast gəlinir.

**Dünyada yayılması:** Bütün Qafqaz ölkələrində yayılmışdır. İlk dəfə İrlandan elmə daxil edilmişdir.

**Istifadəsi:** Tibbdə qankəsici, bürüyücü, sidikqovucu və öskürəkkəsici təsirinə görə işlədir.

*Salvia limbata* C.A.Mey. – Kəbəli sürvə. Çoxillik, gövdəsi düz, budaqlanan olmaqla, 25-70 sm-dir. Yarpaqları saplaqlı, 4-12 sm uzunluğda və 1-3 sm enində oturaq olub, iti tükənlidir. Kökətrafi yarpaqları ellipsvari, 5-11 sm uzunluğda və 3,5-7,5 sm enində, ürəksəkilli, kənarları küdətçiqlik gövdə yarpaqları qisasaplaqlı olmaqla, oturaqlıdır. Kasa yarpaqları kiçik, neştarvari və itiuludur. Çiçək köbəsi 2-6 çıçəklidir. Çiçək tacı çəhrayı, kasaciqdan uzun olmaqla, ağ tükənkılıkdir. Kasaciğı zangşəkillidir. Erkəkciyi tacdan hündürdürlər. Fındıqcıq meyvələri 2-3 mm qonur olub, torludur. İyul ayında çıçəkləyir, iyul-ağustır aylarında isə meyvələri yetişir [5, s. 42-43].

**Fitokimyəvi tərkibi:** Tərkibində flavonoidlər, köklərində xinon: tanşinon, toxumlarında 31% piyli yağlar və onun turşuları: palmitin, stearin, olein, linol və linolein olur [6, s. 34-47].

**Azərbaycanda yayılması:** Cənubi Qafqaz və Taliş ərazilərində yayılmışdır.

**Dünyada yayılması:** Balkanlar, Kiçik Asiya və İran. İlk dəfə İran ərazisindən verilmişdir.

**Istifadəsi:** Çiçəklərinin məhlulu sinir həssaslığı, ağciyər və dəri xəstəliklərində istifadə edilir.

*Salvia pachystachya* Trautv. – Enli-sünbüllü sürvə. Yarımkol olub, 20-40 sm-dir. Gövdə və kökləri adətən yaxıpan tükənkılı olub, çıçəkləri uzun tükənkılıdır. Yarpaqları kəkilli, uzun saplaqlı olub, kirpikciklidir. Kasaciğı 10-15 mm olub, metalabənzər dəməlidir. Tacı ağtılı, 3-4 sm olub, qıvrımlı tükənkılıdır. Üst dodağı düz, alt dodağı isə dairavi pərlidir. Fındıqcıq meyvələri 3 mm, hamar olub, tünd torludur. May-iyul aylarında çıçəkləyir.

**Fitokimyəvi tərkibi:** Köklərinin tərkibində xinon: royleanon, asetoksiroyleanon, oksiroyleanon, çıçəklərində 0,1% efir yağı olur [8, s. 78-83].

**Azərbaycanda yayılması:** Naxçıvan MR-in dağlıq (Qaraqış, Buzqov) və ərazilərində rast gəlinir.

**Istifadəsi:** Çiçəklərinin dəmələməsi tonuslandırıcı kimi ürək nevrozunda işlədir.

*Salvia nachichevanica* Pobed. – Naxçıvan sürvəsi. Çoxillik, oduncaqlı, düz, metalabənzər tükənkılı olmaqla, 22-28 sm-dir. Yarpaqları ellipsvari, 5-10 sm uzunluğda, 4 sm enində olub, six keçəvarı tükənkılıdır. Kökətrafi yarpaqları qısa saplaqlı, oturaq olub, kənarları kirpikciklidir. Çiçəkləri qısa saplaqlı, 2-4 adəd yanlançı köbəli olub, süpürgəvari çıçək qrupunda toplanmışdır. Kasaciğı boruvarı zangşəkilli, 17 mm, metalabənzər tükənkılı və qısa bizvari dişeciklidir.

**Fitokimyəvi tərkibi:** Tərkibində karbohidratlar: saxaroza, fruktoza, qlükoza, köklərində xinon: royleanon, asetoksi- və oksiroyleanon, dezasetinemoran, toxumlarında 29,8%

piyli yağlar və onun törəmələri olan miristin, palmitin, stearin, olein və linol turşularından ibarətdir.

**Azərbaycanda yayılması:** Naxçıvan MR-in dağlıq (Dizəçay, Kotam) əraziləri.

**Dünyada yayılması:** İlk dəfə Ordubad rayon Dizəçay ərazisindən elmə daxil edilmişdir.

**Istifadəsi:** Orqanızın möhkəmləndirici, bağışaq xəstəliklərində antiseptik və spazmolitik təsirlidir.

*Salvia sclarea* L. – Ənbər sürvə. Çoxillik, gövdəsi 100-140 sm-dir. Aşağı yarpaqları saplaqlı, yumurtavari, yuxarısı yaşıł, six tükənkılı çəhrayı rəngli olub, itiuludur. Çiçəkləri süpürgəvarıdır. Kasaciğı 10-12 mm, tükənkılı olmaqla, uzun bizvarı-itiuludur. Tacı 2-3 dəfə kasaciqdan uzun, çəhrayı olub, uzunsov yanlıdır. Erkəkciyin bənövşəyi rənglidir. Fındıqcıq meyvələri 2-3 mm qonur olub, torludur. İyul ayında çıçəkləyir, iyul-ağustır aylarında isə meyvələri yetişir [8, s. 34-48].

**Fitokimyəvi tərkibi:** Tərkibi 0,03% efir yağı, alkaloidlər, 0,2% kumarin, 0,25% flavonoid, köklərində xinon: tanşinon, yeriştii orqanları 0,19-0,6% efir yağı, toxumlarında 27,4% piyli yağlar və onun törəmələri: miristin, palmitin, stearin, olein, linol, linolein turşuları vardır [8, s. 74-75].

**Azərbaycanda yayılması:** Şərqi və canubi Qafqaz və Naxçıvan MR-də yayılmışdır.

**Dünyada yayılması:** Avropa, Orta Asiya, Krim, Balkanlar və İran. Quru dağlıq, kolluq, çəmənlilik, çay kənarları və əkin sahələrində yayılmışdır. İlk dəfə Suriya ərazisindən elmə daxil edilmişdir.

**Istifadəsi:** Bol efir yağı olduğundan tibdə poliartrit, osteomielit xəstəliklərində müalicəvi vənallar kimi aplikasiyada, deformasiyadıcı artroz və trofik yaralardan istifadə edilir. Xalq təbabətində böyrəkdaşı, revmatizm, taxikardiya və disteriya xəstəliklərində südlə qəbul edilməsi məqsədə uyugundur. Sinir sarsıntılarında beyindaxili qan dövranının tənzimini zamani faydalıdır.

*Salvia spinosa* L. – Tikanlı sürvə. Çoxillik, gövdəsi düz, metalabənzər tükənkılı olub, 50-55 sm-dir. Aşağı gövdə yarpaqları saplaqlı, ellipsvari, 16 sm uzunluğda, 4-10 sm enində, ürəksəkilli olmaqla, pəri və dairavidir. Çiçək saplağı 2-4 mm-dir. Tacı 2-2,5 mm, ağ, oyuqlu, kənarları dişçikli olub, pəri yanlardan uzunsovudur. Kasaciğı 15-20 mm-dir. Fındıqcıq meyvələri 3 mm olub, torludur. Aprel-iyun aylarında çıçəkləyir, iyun-iyul aylarında isə meyvə verir [7, s. 34-48].

**Fitokimyəvi tərkibi:** Tərkibi 0,03% efir yağı, alkaloidlər, 0,2% kumarin, 0,25% flavonoid, köklərində xinon, yeriştii orqanları 0,1-0,5% efir yağı, toxumlarında 23,8% piyli yağlar və onun törəmələri: miristin, palmitin, stearin, olein, linol və linolein turşuları vardır [6, s. 36-39].

**Azərbaycanda yayılması:** Naxçıvan MR-in dağlıq (Darandağ, Boyəhməd, Paradaş, Ərəfa, Nəhəcər) ərazilərində gilli töküntülərində yayılmışdır.

**Dünyada yayılması:** Orta Asiya, canubi Qafqaz və İran əraziləri.

**Istifadəsi:** Ənbər sürvədə olduğu kimi istifadə edilir.

*Salvia suffruticosa* Montbr. et Auch. ex Benth. – Aleksandr sürvəsi. Yarımoldur, gövdəsi budaqlanan olmaqla, 40 sm-dir. Gövdə yarpaqları ləsləkvari, burulmuş, zirvəsi iti, tükənkılı olub, zirvə segmenti iki yanlıdır. Kasaciğı 8-10 sm, zangşəkilli, ağtılı tükənkılı, üst dodağı dişçikli, düz, aşağı dodağı isə ellipsvari pərlidir. Çiçək tacı kasaciqdan uzun olmaqla, tükənkılıdır. Erkəkciyi üst dodağı six birləşmişdir. İyul aylarında çıçəkləyir və iyun-iyul aylarında isə meyvə verir [8, s. 85].

**Fitokimyəvi tərkibi:** Tərkibində flavonoidlər: pektolinarin, asetyl-pektolinarin, köklərində xinon: tanşinon, antiiprotozoy və bakteriostatik təsirlidir [8, s. 75-76].

**Azərbaycanda yayılması:** Naxçıvan MR-in dağlıq (İlanlıdağ, Biçənək, Nürgüt, Pəzməri, Ərəfsə, Ləkətağ) ərazilərinin gilli tükünülürlərində yayılmışdır.

**Dünyada yayılması:** Cənubi Qafqaz. İlk dəfə Naxçıvan MR ərazisindən elmə daxil edilmişdir.

**Istifadəsi:** Dekorativ bitkidir, dəri məmulatlarının qəhvəyi rəngə boyanmasında istifadə edilir.

*Salvia syriaca* L. – Suriya süvəsi. Çoxillik ot bitkisi olub, qısa tükcükliidür. Gövdəsi sarımtıl-yaşıl, qısa tükcükli, çıçıkları uzun tükcükli olub, 20-40 sm-dir. Yarpaqları uzunsov-yumurtavarı, asası ürəksəkilli olub, 5-12 sm-dir. Hamasçıçıkları qalxanabənzər olub, çıçık köbəsi 2-6 adəddir. Kasacığı zangəskilli, 8 sm, qısa tükcükli olub, üçbucaqvari-neşərvəri dişciklidir. Çiçək taci 8-11 sm, qısa tükcükli, üst dodağı az qatlanan, alt dodağı isə enli, orta parlı və uzunsov yanlıdır. Fındıqcıq meyvələri ellipsvari 2,5-3 mm olub, torlundur. İyun ayında çıçaklıdır, iyul ayında isə meyva verir.

**Fitokimiyəvi tərkibi:** Tərkibində saponinlər, alkaloidlər, aşı maddələri, kumarinlər, flavonoidlər: pektolinarın, asetippektolinarın, köklərində triterpensaponinlər, alkaloidlər, kumarinlər, xinon: tanşinon, *yerüstü organlarında* 0.12% efir yağı, 63% sineol, α-pinen, limonen, p-pinen, terpinolen, linalool və aşı maddələri olur [3, s. 236; 8, s. 77-79].

**Azərbaycanda yayılması:** Cənubi Qafqaz, Naxçıvan MR-in aşağı və orta dağlıq qurşaqlarında (Biçənək, Nürgüt, Pəzməri, Ərəfsə, Göynük) və Diabar ərazilərində rast gəlinir.

**Dünyada yayılması:** Uzaq Şərqi və Iran. İlk dəfə Uzaq Şərqi ərazisindən elmə daxil edilmişdir.

**Istifadəsi:** Xalq təbabətində immunitetin artırılmasında, sinir xəstəlikləri zamanı sakinləşdirici və beyindaxili qan dövranının tənzim edilməsində istifadə edilir.

*Salvia tesquicola* Klok. & Pobed. – Quruçöl süvə. Çoxillik olub, gövdəsi düz, tükcükli, yarpaqları uzunsov-yumurtavarı, 8-12 sm, hər iki tərəfi narın tüklü, kənarları gəmirlmiş dişcikli, qısa saplaqlı, bənövşəyidir. Kasacığı 8 mm, sıx tükcükli, üst dodağı 3 quisadıcklidir. Çiçək taci 8-12 sm, gøy-bənövşəyi rənglidir. Fındıqcıq meyvələri 1,5 mm, ültülli kürəvari olub, qonur rənglidir. May-iyul (avqust) aylarında çıçaklıdır, iyul-avqust aylarında isə meyva verir [7, c. 35-46].

**Fitokimiyəvi tərkibi:** Tərkibində flavonoidlər, köklərində xinonlar: royleanom, asetoksroyleanom, oksiroyleanom, dizesatil royleanom, *toxumlarında* 40% piyli yağılar və miristin, palmitin, stearin, olein, linol və linolein turşuları vardır [8, s. 76-78].

**Azərbaycanda yayılması:** Böyük Qafqazın şimal, şərqi və cənub ərazilərində (Quba), Naxçıvan MR-in aşağı və orta dağlıq qurşaqlarında (Pəzməri, Vənənd, Nürgüt, Ərəfsə, Bəyəhməd, Nəhəcər, Göynük, Qazançı) və Diabar ərazilərində yayılmışdır.

**Dünyada yayılması:** Bütün Qafqaz, Orta və Cənubi Avropa, Qərbi Sibir və Orta Asiya əraziləri.

**Istifadəsi:** Təbabətde qastrit, spazm, atonik qəbizilik və iltihab əleyhina qarşı istifadə edilir.

*Salvia verticillata* L. – Qırçılıq süvə. Çoxillik sadə, gövdəsi düz, çoxsaylı budaqlanan tükcükldən ibarət olub, 15-80 sm-dir. Yarpaqları saplaqlı, yumurtavarı, 4-13 sm uzunluğlu, ürəkvari asası malik iti, kənarları gəmirlmiş dişciklidir. Çiçək köbəsi çoxçıraqlı (20-40), aşağı budaqları düzqalxan olmaqla, saplaqlıdır. Kasacığı 6 mm, ağı tükcükliidür. Çiçək taci bənövşəyi, qısa tükcükli olub, iki pərlidir. Fındıqcıq meyvələri 2 mm, ellipsvari, olmaqla, qonur rənglidir. İyun-avqust aylarında çıçaklıdır, iyul-sentyabr aylarında isə meyva verir [7, c. 36-37; 8, s. 83-84].

**Fitokimiyəvi tərkibi:** Tərkibində karbohidratlar: fruktoza, saxaroza, qlükoza, triterpenoidlər: ursol, olein, kratalqol, virqat, betulin turşusu, steroidlər: sitosterin, aşı mad-

dələri, kumarinlər: eskuletin, flavonoidlər: hidroksilyuteolin, çirsimaritin, antosian, köklərində xinon: royleanom, *yerüstü organlarında* 0.05-0.08% efir yağı, diterpenoidlər: 0.06% fitol, triterpenoidlər: 0.45% ursol turşusu, 0.05% steroidlər, *meyvalardan* steroidlər: kampestrin, stigmasterin, sitosterin,avenasterin, 21,3% piyli yağılar və onların turşuları: palmitin, stearin, olein, linol, linolein, *toxumlarında* piyli yağılar, miristin, palmitin, stearin, olein, linol və linolein turşuları vardır [8, s. 82-83].

**Azərbaycanda yayılması:** Bütün Azərbaycanda düzənlilikdən, yüksək dağlıq ərazilərə qədər (2500 m) yayılmışdır. Böyük Qafqazın şimal, şərqi və cənub ərazilərində (Quba), Naxçıvan MR (Badamlı, Payız, Biçənək, Nursu) və Diabar ərazilərinin aşağı və orta dağlıq qurşaqlarda yayılmışdır.

**Dünyada yayılması:** Bütün Qafqaz, Qərbi Sibir, Orta Asiya və Balkanlar. İlk dəfə Avstriya ərazisindən elmə daxil edilmişdir.

**Istifadəsi:** Tərkibində efir yağı olduğundan ədvyyat bitkisi kimi faydalıdır. Piva, pendir, at, kolbasa və salatların hazırlanmasında istifadə edilir. İmmunitetin artırılmasında, beyin qan dövranının normallaşdırılmasında, spazmin götürülməsində istifadə edilir.

*Salvia virgata* Jacq. – Çubuq süvə. Çoxillik, gövdəsi düz, çıçıkları sıx və metabolənzər tükcükli, 40-100 sm-dir. Yarpaqları saplaqlı, qısa ayaklı, ellipsvari, 5-15 sm olub, asası ürəksəkillidir. Hamasçıçıkları uzunsov, sabahənzər, kasacığı 9 mm, zangəskilli, metabolənzər tükcükli və bizvari itiocludur. Çiçək taci açıq-bənövşəyi rəngli olub, küt pərlidir. Fındıqcıq meyvələri 2 mm diametri, olub, tünd qonur rənglidir. İyun-avqust aylarında çıçaklıdır, iyul-avqust aylarında isə meyva verir [7, c. 36-42; 8, s. 84].

**Fitokimiyəvi tərkibi:** Köklərində xinon: royleanom, asetoksi-royleanom, oksi-royleanom, nemoron, dezaseti-nemoron, *yerüstü organlarında* efir yağı vardır [5, s. 44-47; 8, s. 75-76].

**Azərbaycanda yayılması:** Bütün Azərbaycanda düzənlilikdən aşağı və orta dağlıq ərazilərə qədər yayılmışdır. Samur-Şabran, Quba, Böyük Qafqazın bütün ərazilərində, Naxçıvan MR (Boyashməd, Nürgüt, Ələhi, Nəsirvəz, Pəzməri), Diabar və Lənkəran ərazilərində yayılmışdır.

**Dünyada yayılması:** Cənubi, şərqi Qafqaz və Iran əraziləri. İlk dəfə Naxçıvan Muxtar Respublikası Ordubad rayonun Konqor-Ələngəz ərazisindən elmə daxil edilmişdir.

**Istifadəsi:** Ədvyyatlı olduğundan pendir, at, kolbasa, salat və digər yeyinti məmulatlarının hazırlanmasında istifadə edilir. Balverən bitkidir.

*Salvia viridis* L. – Yaşlı süvə. Çoxillik, gövdəsi düz olmaqla, 10-35 sm-dir. Yarpaqları yumurtavarı-uzunsov, 2-5 sm uzunluğunda olub, kənarları xirdadısciklidir. Zirvəsi dairavi, ürəksəkilli, kanarları sıx tükcükli, kükətrafi yarpaqları ellipsvari olmaqla, kırpikciklidir. Çiçək köbəsi 4-6 çıçaklıdır. Kasacığı boruşəkilli, meyvələri 12 mm, tükcükli olub, bizvari itiocludur. Kasacığı 9 mm, zangəskilli, metabolənzər tükcükliidür. Çiçək taci açıq-bənövşəyi rəngli, metabolənzər tükcükli olub, küt pərlidir. Fındıqcıq meyvələri 2 mm diametrində kürəvari olub, tünd qonur rənglidir. İyun-avqust aylarında çıçaklıdır və meyva verir [7, c. 36-37; 8, s. 81-83].

**Fitokimiyəvi tərkibi:** Köklərində xinonlar, *yerüstü organlarında* efir yağı, flavonoidlər, *toxumlarında* piyli yağılar və onun törəmələri: palmitin, stearin, olein, linol və linolein turşuları vardır.

**Azərbaycanda yayılması:** Azərbaycanın düzənliliklərindən aşağı və orta dağlıq ərazilərə qədər yayılmışdır. Naxçıvan MR-in dağlıq (Ərəfsə, Boyashməd, Pəzməri) ərazilərində yayılmışdır.

**Dünyada yayılması:** Cənubi və şərqi Asiya, Balkan ölkələri və Kiçik Asiya.

**Istifadəsi:** Yerüstü hissələrindən xalq təbabətində hiposit qastrit, pnevmoniya,

bronxit və hipertoniya xəstəliyinin ilkin mərhələlərində istifadə edilir.

## ƏDƏBİYYAT

1. Mehdiyeva N.P. Azərbaycanın dərman florasının biomüxtəlifliyi. Bakı: Letterpress, 2011, 188 s.
2. Talibov T.H., İbrahimov Ə.Ş. Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri (*Ali sporlu, çarpaqtoxumlu və örtülütoxumlu bitkilər*). Naxçıvan: Əcəmi, 2008, 351 s.
3. Talibov T.H., İbrahimov Ə.Ş., İbrahimov Ə.M., Ələkbərov R.Ə. və s. Naxçıvan Muxtar Respublikasının rəsmi dərman bitkiləri. Naxçıvan: Əcəmi nəşriyyatı, 2014, 431 s.
4. *Thymus hyemalis* Lange (Lamiaceae) – Новый вид для флоры Азербайджана // Бот. жур., С.-Петербург, 2014, т. 99, № 7, с. 825-827.
5. Grossgeim A.A. Краткий очерк растительного покрова Азербайджана. Т. VI, Баку: Изд-во Аз ФАН СССР, 1938, 56 с.
6. Прилипко Л.И. Растительные отношения в Нахичеванской АССР. Т. VII, Баку: Изд-во Аз ФАН СССР, 1939, с. 34-48.
7. Растительные ресурсы СССР. Т. VI, С.-Петербург: Наука, 1991, с. 34-48.
8. Flora Azərbaydžana. T. VII, Bakı. 1957, c. 74-86.

Рамиз Алекперов

## БИОМОРФОЛОГИЧЕСКИЕ ОСОБЕННОСТИ И ПЕРСПЕКТИВЫ ИСПОЛЬЗОВАНИЯ ВИДОВ РОДА ШАЛФЕЯ (*SALVIA L.*) ВО ФЛОРЕ НАХЧЫВАНСКОЙ АВТОНОМОЙ РЕСПУБЛИКИ АЗЕРБАЙДЖАНА

В статье изложены данные о биоморфологических и биоэкологических особенностях и географическом распространении видов рода *Salvia* L. семейства *Lamiaceae* Lindl. (губоцветные), а также указаны перспективы использования, сроки цветения и плодоношения. В результате фитохимических анализов некоторых видов изучен их химический состав. В надземных частях растений содержатся флавоноиды – карвакрол, сесквитерпены, геранилацетат, аскорбиновая кислота и дубильные вещества.

**Ключевые слова:** флавоноиды, борнеол, линалоол, кариофиллин, амирин, апигенин.

Ramiz Alakbarov

## BIOMORPHOLOGICAL FEATURES AND USE PROSPECTS OF THE *SALVIA L.* GENUS IN THE FLORA OF THE NAKHCHIVAN AUTONOMOUS REPUBLIC OF AZERBAIJAN

The paper contains data on the biomorphological and bioecological features and geographical distribution of species, the genus *Salvia* L., the family *Lamiaceae* Lindl., as well as the prospects for use, the timing of flowering and fruiting. As a result of phytochemical analyses of some species, the chemical composition was studied. In the aerial parts of plants contain flavonoids – carvacrol, sesquiterpenes, geranylacetate, ascorbic acid and tannins.

**Keywords:** flavonoids, borneol, linalool, caryophylline, amyrin, apigenin.

(Akademik Tariyel Talibov tərəfindən təqdim edilmişdir)